

7(103)-121/15

Q RAR
Bak, Apellyasiya Mhk m sinin Cinay t Kollegiyas,

23 fevral 2015-ci il

Bak, h ri

**Hakiml r - Vaqif nv r o lu Mursaqulov (s drlik ed n v m ruz ç i),
Mirpa a Süleyman o lu Hüseynov v H s n Hüseyn o lu hm dovdan ibar t
t rkibd ,**

M hk m iclas katibi - K rim Bah ddin o lu Xudayevin,

Prokuror - Az rbaycan Respublikas, Ba Prokurorlu unun Dövl t ttiham,n,n
Müdafi si üzr dar nin prokuroru Seyhun C bray,l o lu Azad liyevin,

M hkum - XXXnun v onun müdafi çisi K rimov Mehram M lik o lunun,
Az rbaycan Respublikas, dliyy Nazirliyi Penitensiar Xidm tinin 12 sayl,
C zaç km Mü ssis sinin nümay nd si liyev Heyd r Zakir o lunun i tiraklar, il ,

23.11.1981-ci il tarixd Bak, h rind anadan olmu ,
Az rbaycan Respublikas,n,n v t nda ,, orta t hsilli, evli,
vv ll r m hkum olunmu , Bak, h ri, Nizami rayonu,
B.Nuriyev küç si, 79 sayl, evin, 107-ci m nzilind ya am, ,
Bak, h ri N rimanov rayon M hk m sinin 18 noyabr
2011-ci il tarixli hökmün sas n, Az rbaycan
Respublikas,n,n CM-n,n 177.2.2, 177.2.3 v 177.2.4-cü
madd l ri il t qsirli bilinib, 4 (dörd) il müdd tin
azadl,qdan m hrumetm c zas,na m hkum edilmi ,
Az rbaycan Respublikas,n,n CM-n,n 67.1-ci madd sin
sas n Bak, h ri N simi rayon m hk m sinin 12.07.2007-
ci il tarixli hökmü il t yin edilmi azadl,qdan m hrum
etm c zas,n,n ç kilm mi qalan 7 ay 5 gün azadl,qdan
m hrum etm c zas, t yin edilmi c zaya qism n
birl diril r k, ona q ti olaraq 4 (dörd) il 6 (alt.) ay
müdd tin azadl,qdan m hrum etm c zas, t yin edilmi ,
c zas,n, ciddi rejimli c zaç km mü ssis sind ç km kl ,
c zas,n,n vv li 02 sentyabr 2011-ci il tarixd n, c zas,n,n
sonu 02 mart 2016-c, il tarixd n hesablanmaqla AR N
PX-n,n 12 sayl, c zaç km mü ssis sind c zaç k n
m hkum XXXnun c zas,n,n qalan hiss sini ç km k üçün ümumi rejimli

c zaç km mü ssis sin keçirilm si bar d riz sinin t min edilm m sin dair Bak, h ri Qarada rayon M hk m sinin 29 dekabr 2014-cü il tarixli 7(002)-847/14 sayl, q rar,ndan m hkum XXX t r find n verilmi apellyasiya ikay ti üzr Bak, Apellyasiya M hk m sinin binas,nda aç,q m hk m iclas,nda baxaraq,

M Ü Y Y N E T D I :

Az rbaycan Respublikas, dliyy Nazirliyinin Penitensiar Xidm tinin 12 sayl, C zaç km Mü ssis sind c za ç k n m hkum XXX riz il Bak, h ri Qarada rayon M hk m sinin müraci t ed r k c zas,n,n 3/4 hiss sind n çoxunu ç km sini qeyd ed r k, c zas,n,n ç kilm mi qalan hiss sini ç km si üçün ümumi rejimli c zaç km mü ssis sin keçirilm sini xahi etmi dir.

Bak, h ri Qarada rayon M hk m sinin 29 dekabr 2014-cü il tarixli 7(002)-847/14 sayl, q rar, il m hkum XXXnun c zas,n,n ç kilm mi qalan hiss sini ç km k üçün ümumi rejimli c zaç km mü ssis sin keçirilm si bar d riz si t min edilm mi dir.

Q rardan naraz, qalan m hkum XXX apellyasiya ikay ti ver r k, Bak, h ri Qarada rayon M hk m sinin 29 dekabr 2014-cü il tarixli 7(002)-847/14 sayl, q rar,n, d yi dir r k, c zas,n,n ç kilm mi hiss sini ç km k üçün ümumi rejimli c zaç km mü ssis sin keçirilm sini xahi etmi dir.

M hkum XXX apellyasiya ikay tini onunla sasland,rm, d,r ki, m hk m nin q rar, dal tsiz v sass,zd,r. Bel ki, AR N PX-n,n 12 sayl, c zaç km mü ssis sinin r hb rliyinin mülahiz si sass,z v q r zlidir. O, heç d qapal, deyil, m kda lara qar , heç vaxt bar, maz mövqed olmam, , ksin bütün m hkumlarla mehriban münasib td dir, islah olunma a çal, ,r, f rdi m kl m ul olmu dur, tör tdiyi cinay t m lind n s mimi pe manç,l,q hissi keçirir, m qs di ancaq azadl, a ç,x,b m kl m ul olub ail sin maddi v m n vi köm klik göst rm kdir. M hk m q rar q bul ed rk n bu hallar, n z r almam, v n tic d dal tsiz bir q rar q bul etmi dir.

M hk m iclas,nda i tirak ed n m hkum XXX v onun müdafi çisi K rimov Mehram M lik o lu m hk m kollegiyas,na apellyasiya ikay tinin d lill rin uy un izahat ver r k, Bak, h ri Qarada rayon M hk m sinin 29 dekabr 2014-cü il tarixli 7(002)-847/14 sayl, q rar,n, d yi dir r k, XXXnun c zas,n,n ç kilm mi hiss sini ç km k üçün ümumi rejimli c zaç km mü ssis sin keçirilm sini xahi etmi l r.

M hk m iclas,nda i tirak ed n Az rbaycan Respublikas, dliyy Nazirliyi Penitensiar Xidm tinin 12 sayl, C zaç km Mü ssis sinin nümay nd si liyev Heyd r Zakir o lu m hk m kollegiyas,na m hkum XXX bar sind t rtib edilmi mülahiz ni müdafi ed r k bildirmi dir ki, m hkum XXX c zas,n, 24.02.2012-ci il tarixd n Az rbaycan Respublikas, dliyy Nazirliyi Penitensiar xidm tin 12 sayl, c zaç km mü ssis sind ç kir. Mü ssis y g ldiyi günd n ona c zaç km mü ssis sinin Daxili Rejim Qaydalar, il yana , m hkumun hüquq v v zif l ri d izah olunmu dur. C za ç kdiyi müdd t rzind m hkum bar sind heç bir

h və sifəndirmə və tənbəhtə birləşdirilib edilməmişdir. Məhkum xasiyyətcə qapalı, çətin, kobud, davranışda mədənlərə və məhkum yoldaşlarına qarşı qeyri-səmimiyyətdir.

Xəsiyəti indiki istiqamətləndirmədən görüldüyü kimi, özünə bədən xəsarəti yetirməyi, müəssisə mədənlərinə hücum etməyi, itaətsizlik göstərməyi, hədə-qorxu gəlməyi, rəvəböhətan xarakterli söhbətlər etməyi meyllidir. Törətdiyi cinayəti etiraf etmir, dəstədən keçirilən mədəni-kütləvi tədbirlərdən yayınmağa çalışır. Müəssisədə yaradılmış özfealiyyət kollektivlərinin və dərnəklərin üzvi deyil. Nəticədə məhkum islahat yoluna qədəm qoymamışdır.

Məhkəmə iclasında iştirak edən prokuror Azərbaycan Respublikası, Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Seyhun Cəbrayıl oğlu Azadliyev məhkəmə Kollegiyasına izahatında apellyasiya ikaytinin təmin edilməsinə, Bak, hərrat Qarada rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 7(002)-847/14 sayılı qərarının işdəyi dirilmədən saxlanılmasına xahiş etmişdir.

Məhkəmə Kollegiyası, təqdim edilmiş materiallar, məhkumun xəsiyəti və AR №PX-n, n 12 sayılı Cəzaçəkmə Müəssisəsinin mülahizəsinə əsasən, apellyasiya ikaytinin dəlillərini müzakirə edərək, apellyasiya ikaytinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, ikaytin təmin edilməsi haqqında prokurorun çəxəllər, dinləyərək hesab edir ki, apellyasiya ikayti təmin olunmadan, Bak, hərrat Qarada rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 7(002)-847/14 sayılı qərarı işdəyi dirilmədən saxlanılmalıdır.

Beləki, Azərbaycan Respublikası Cəzalar, nəcəras, Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş xüsusi istisna olmaqla, davranışından vəziyyəti münasib təndən əsaslı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilər.

Həmin Məcəllənin 70.2.2-ci maddəsinin tələbinə əsasən müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsinə çəkmək üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində ümumi rejimli cəzaçəkmə müəssisələrinə cəza müddətinin nə az, üçdə iki hissəsinə çəkildikdə keçirilə bilər.

Qeyd olunan Məcəllənin 70.5-ci maddəsinə görə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi məhkəmə tərəfindən həll edilir.

Materiallardan görünür ki, XXX Bak, hərrat Nərimanov rayon məhkəməsinin 18 noyabr 2011-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası, CM-n, n 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 4 (dörd) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası, n, n CM-n, n 67.1-ci maddəsinə əsasən Bak, hərrat Nəsimi rayon məhkəməsinin 12.07.2007-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi qalan 7 ay 5 gün azadlıqdan məhrum etmə cəzası, təyin edilmiş cəzaya qismən birləşdirilərək, ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası, təyin edilmişdir.

Məhkum XXX-nin cəzaçəkmə müddətinin vəziyyəti 02.09.2011-ci il tarixdə nə hesablanmışdır. Cəzasının sonu 02.03.2016-cı il tarixdə müəyyən edilmişdir. O,

Azərbaycan Respublikası, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı, Cəzaçkəlm Müəssisəsinin 24.02.2012-ci il tarixdə qatırılmış və hazırdə orada cəza çəkən.

Həmin müəssisənin müdiriyyəti öz mülahizəsində göstərməlidir ki, məhkum XXX müəssisəyə gəlidi gündən ona cəzaçkəlm müəssisəsinin Daxili Rejim Qaydaları, ilə yana, məhkumun hüquq və vəzifələri dərəcə izah olunmuşdur. Cəzaçkəldiyi müddət ərzində məhkum barəsində heç bir həvəsləndirmə və təbehət dəbirləri tətbiq edilməmişdir. Məhkum xasiyyət qapalı, çətin, kobud, davranışda mədələ və məhkum yollarına qarşı qeyri səmimiyyətdir. Xəsiyyətdəki istiqamətləndirmədən görüldüyü kimi özünə bədən xəsarəti yetirməyi, müəssisə mədələlərinə hücum etməyi, itaətsizlik göstərməyi, hədə-qorxu gəlməyi, rəvəböhənə xarakterli söhbətlər etməyi meyllidir. Törtədiyi cinayəti etiraf etmir, dəstə keçirilən mədəni-kütləvi təbehlərdən yayınmağa çalışır. Müəssisədə yaradılmış, özəfəliyyət kollektivlərinin və dərnəklərin üzvi deyil.

ƏC zədələri olaraq vaxtdən və lə azad etmə, cəzanı çəkilmə hissəsinə daha yüngül cəza ilə vəzə etmə, cəzaçkəlm müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyi görə cəzaçkəlm kəmə azad etmə ilə bəllə, məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası, Əli Məhkəməsi Plenumunun 08.10.2010-cu il tarixli, 02/2010 saylı, Qərarında qeyd olunur ki, bu sahədə olan qanun normaları, nəm nəsnə, görə məhkumun cəzaçkəlm kəmələri olaraq vaxtdən və lə azad edilməsi, cəzanı çəkilmə hissəsinə daha yüngül cəza ilə vəzə edilməsi, cəzaçkəlm müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaları, tətbiq olunması, məhkəmənin cəzaçkəmələrinə islah olunmaq üçün cəzanı, təmə çəkəməsinə lüzum olmadı, əqna təngəlməsi, habelə azadlıqdan məhrum etmə növündə cəzaçkəmələrinə cəzaçkəlm dövründə davranış, əməy mənasibəti, bir sözlə cəzaçkəldiyi müddətdə xəsiyyətinə siyyətləndirən hallarla tətləndirməlidir.

məteriallarında olan məhkumun xəsiyyətdə görünür ki, XXX cəzaçkəldiyi müddətdə özünü mənfəi xarakterizə olunan məhkum kimi göstərməlidir. XXX cəzaçkəldiyi müddət ərzində onun barəsində heç bir həvəsləndirmə və təbehət dəbiri görülməmişdir.

Bundan bəqa, XXXnün barəsində cəzaçkəlm müəssisəsinin rəhbərliyi tərtibindən 2012, 2013 və 2014-cü illərdə tərtib olunmuş illik xəsiyyətnəməllərdə onun islah yoluna qədmə qoymaması, göstərilmişdir.

Məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq, XXXnün törtədiyi cinayətməlinə mənasibətinə, cinayətməlinə xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, islah yoluna dəməməsinə nəzərlə olaraq onun cəzasını, çəkilmə hissəsinə çəkəmə üçün ümumi rejimli cəzaçkəlm müəssisəsinə keçirilməsinə məqsəd uyğun hesab etməmişdir.

Azərbaycan Respublikası, Cinayət-Prosessual Məcəlləsinin 514.1-ci maddəsinəsnə cəzaçkəlm müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçkəlm müəssisəsinə nə bəqa növ cəzaçkəlm müəssisəsinə keçirilməsi cinayət qanununun müddələri, nə müvafiq olaraq məhkumun rizisi və ya cəzaçkəlm

müsisinin təqdimat, əsasnda cəzaçkım müsisinin mülahizəsinə zərər al, nomaqla cəzanı çəkdiyi yer üzərində birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir.

Həmin Məcəllənin 514.3-cü maddəsinə əsasən, məhkəmə cəzaçkım və ya tərtibiyə müsisinin növünün dəyişdirilməsində nəzərdə tutulmuş müddətə belə müraciət təkrarən baxılmasında müraciətin rədd edilməsi haqqında məhkəmə qərarı, çəxarətdə, gündənəz, 6 (altı) ay keçdikdən sonra yol verilir.

Beləliklə, məhkəmənin əksinə iddia edilən materiallar, cəzaçkım müsisini tərəfindən verilməmiş mülahizəni materiallar, il birləşdirilən ləqəbli surətdə təhlil edən məhkəmə kollegiyası, məhkəmənin tam islah olunmaması, qənaətinə görə hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin rəisini təmin etməklə düzgün nəticəyə gəlmişdir.

Odur ki, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya ikayti təmin edilməmişliyi, Bak, həmişə Qarada rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 7(002)-847/14 sayılı qərarı, dəyişdirilməmiş saxlanılmalıdır.

Göstərilən əsasən və Azərbaycan Respublikası, CPM-nin 398.1.1, 410 və 514-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q R A R A A L I R:

Bak, həmişə Qarada rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 7(002)-847/14 sayılı qərarı, dəyişdirilməmiş saxlanılmalıdır.

Apellyasiya ikayti təmin edilməmişdir.

Qərar elan edildiyi andan qanuni qüvvəyə minir.

Qərardan, Azərbaycan Respublikası, Cinayət-Prosesual Məcəlləsinin 410-cü maddəsində göstərilən müddətdə, Azərbaycan Respublikası, Ali Məhkəməsinin kassasiya ikayti və ya kassasiya protesti verilməmişdir.

Sədrlik edən

Vaqif Mursaqulov

Hakimlər

Mirpaşa Hüseynov

Həsən Həmidov

Sədrlik edən:

imza

Hakimlər:

imzalar

sli il düzdür:

S D R L K E D N

VAQ F MURSAQULOV

